


Şəkil 7.

Konus vasitəsilə qutu beton qarışığı ilə milin yuxarı səviyyəsi örtülənə qədər doldurulur (5 saniyədə 5 litr sürətlə). Qutu doldurulduğdan sonra doldurulan tərəfdə ( $h_1$ ) və eks tərəfdə ( $h_2$ ) hündürlük səviyyəsi ölçülür.

Doldurulma dərəcəsi faizlə  $h_2 \times 100/h_1$ -ə bərabərdir. Əgər bu qiymət 95%-dən çoxdursa, onda bu tələb yerinə yetirilir.

Beton qarışığının maneələri keçmə qabiliyyəti və axıcılığı Beton üçün sınaq qutusuna vasitəsi ilə təyin edilir (şəkil 8).



Şəkil 8

Avadlıq müəyyən ölçülü paslanmayan poladdan hazırlanmış qutudan ibarətdir. Qutu arakəsmə sürgəcdən və armaturu xatırladan milli çərçivədən ibarətdir.

Qutunun sol hissəsi beton qarışığı ilə tamamilə doldurulur. Sonra sürgəc açılır və beton qarışığının bir hissəsi milli çərçivə vasitəsilə sağ hissəyə keçir. Axma prosesi stabilleşəndən sonra sol və sağ hissədə betonun səviyyəsi ölçülür.

Qutunun hər iki hissəsində səviyyələr arasında fərq 20 mm-dən çox olmamalıdır.

#### NƏTİCƏ

Yeni nəsil plifunksional betonların optimal reseptinin işlənməsi və onların xassələrinin öyrənilməsi zamanı yeni tədqiqat metodikalarının hazırlanması, həmçinin yeni laboratoriya avadanlıqlarının tətbiqi böyük rol oynayır.

#### ƏDƏBİYYAT

- [1] Гувалов А.А. Самоуплотняющиеся высокопрочные бетоны в технологии монолитного домостроения Сборник научных трудов института строительства и архитектуры МГСУ, по материалам Международной научно технической конференции «Промышленное и гражданское строительство в современных условиях», Москва 2011, стр 150-152
- [2] Гувалов А.А. Органоминеральные добавки в технологии монолитного бетона Материалы 51-й Международной конференции «Актуальные проблемы прочности». 1620 мая 2011 года. г. Харков, 2011. Стр. 322
- [3] Hillemeier, B.; Buchenau, G.; Herr, R.; Hutt, R.; Klu?endorf, St.; Schubert, K.: Spezialbetone, Betonkalender 2006/1, Ernst & Sohn, стр. 534-549.
- [4] Brameshuber, W.; Kruger, Th.; Uebachs, St.: Selbsverdichtender Beton im Transportbetonwerk. Немецкий журнал: Beton. 10/2001. стр. 546-550.
- [5] Гувалов А.А., Аббасова С.И. Самоуплотняющийся бетон и методы его испытания Экология и су тəsərətfat: Elmi-texniki və istehsalat jurnalı, №3, 2011 il, səh. 65-73

## TULLANTILARIN İDARƏ EDİLMƏSİƏ AİD DÖVLƏT KADASTRININ PROQRAM TƏMİNATI HAQQINDA

Bikəs Ağayev<sup>1</sup>, Tərlan Əliyev<sup>2</sup>

<sup>1,2</sup>AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

[bikies418@gmail.com](mailto:bikies418@gmail.com), [depart6@iit.ab.az](mailto:depart6@iit.ab.az)

**Xülasə** – Məqalədə tullantıları idarəetmə sisteminin yaradılması üçün istifadə edilən program məhsulları analiz edilir. Program paketlərinin tərkibi, təyinatı və funksionallığı kimi göstəricilərin milli qanunvericilik sənədlərinin tələblərindən formalasdırılması məsələləri araşdırılır. Perspektivdə yaradılması nəzərdə tutulan Elektron Tullantıların Dövlət Kadastrının program modullarının təsnifatına baxılır.

**Açar sözlər – ekoloji problemlər; elektron tullantıları; elektron tullantıları idarəetmə sistemi; program məhsulları; Tullantıların Dövlət Kadastrı; elektron tullantıların texnoloji emal tsikli**

### I GİRİŞ

Tullantılar bir tərəfdən insan sağlığı və ətraf mühit üçün ciddi təhlükə mənbəyidir, digər tərəfdən fasilsiz barpa olunan (alternativ) material/xammal və istilik-energetik resursları mənbəyidir. Birləşmiş Millətlər Təşkilatının Ətraf

Mühit Proqramının (UNEP) məlumatına görə keçən il dünyada 70 mln. ton elektron tullantıları (ET) toplanmışdır [1] ki, bu tullantıların insan sağlığını və ətraf üçün yaratdığı təhlükə qlobal təhlükələr sırasına daxil edilmişdir. Bu ilk növbədə ET-nin tərkibində yüksək dərəcədə potensial təhlükəli maddə və birləşmələrin olması ilə əlaqədardır. Belə ki, ET lazımi emal prosesinə uğradılmadan adi məişət tullantıları kimi poligonlara atıldıqda yanğınlar və ya təbii aşınma nəticəsində ətraf mühit: xeyli həcmdə zəhərli qazlar, toksiki birləşmələr, o cümlədən dəm qazı, dioksinlər, furanlar və s. generasiya edilir. Digə tərəfdən ET tərkibində xammal/material ehtiyatları daha çox olan əsas tullantı sinfidir. Ona görə də, istər təbiətin qorunması və insanların fəaliyyəti üçün əlverişli ətraf mühiti formalasdırılması, istərsə də bərpa olunan (alternativ xammal/material) resurslarının təsərrüfat dövriyyəsinin qaytarılması və tekrar istifadə edilməsi nöqtəyi-nəzərindən ET-problemlərinin həlli aktual və əhəmiyyətli məsələlərdir. B

problemlərinin həlli hər bir ölkənin ekoloji, iqtisadi, texnoloji, sosial, mədəni və s. milli xüsusiyyətlərindən asılı olaraq ET-nin idarəetmə sisteminin (ETİS) yaradılması yolu ilə həll edilir. Bu sistem mürəkkəb və çoxsahali olub ET-nin yaranma anından ləğv edilməsinədək bütün texnoloji prosesləri (selektiv yığım, toplama, saxlama-anbarlama, tekrar istifadə, ilkin və tekrar emal, nəql, utilizasiya, ləğvetmə və s.) əhatə edən emal (istehsalat) sahələrinin, xüsusi qanunvericilik bazasının, maliyyələşdirmə sisteminin, iqtisadi idarəetmə mexanizmlərinin, informasiya təminatı sisteminin və s. tərkiblərin yaradılmasını nəzərdə tutur. Hal-hazırda bu proseslərin avtomatlaşdırılması müvafiq program vəsítələrindən, o cümlədən müxtəlif təyinatlı informasiya sistemlərindən (Ümumi olaraq, program məhsulları-PM) istifadə etməklə həyata keçirilir.

Məqalədə ET-nin idarəciliyində istifadə edilən PM-n tərkibi, funksionallıq meyarına görə təsnifatı və respublikamızda tətbiqi məsələləri araşdırılır.

## II ETİS-NİN QANUNVERICİLİK BAZASI VƏ MÖVCUD VƏZİYYƏTİ

Tullantılara aid münasibətlərin tənzimlənməsi problemləri və onların həllinin bir çox məsələləri tullantıların bütün sinifləri, o cümlədən elektron tullantıları üçün ümumidir. Ona görə də mətnədə tullantılara aid deyilənlər eyni zamanda ET-yə aid edilməlidir. Deyilənlərin xüsusi olaraq ET-yə aidiyyatı ayrıca qeyd ediləcək.

Son onilliklərin iqtisadi inkişaf dinamikası nəticəsində mal və xidmətlərin istehsal həcmiin sürətli artması müşahidə edilir. Bu, xüsusilə daha yüksək inkişaf dinamikasına malik İKT sahəsinə aid edilir. Cəmiyyətin İKT məhsullarına və xidmətlərinə olan tələbatının yüksəlməsi, İKT avadanlıqlarının daha qısa müddətə mənəvi aşınması (daha tez yenilənməsi), və s. amillər bu sahədə yaradılan mal-xidmətlərin, deməli tullantıların həcmiin artmasını şərtləndirir. Bu isə öz növbəsində ET idarəciliyinin bütün istiqamətlərində istehsal olunan informasiya həcmini kəskin artırmaqla bu sahədə münasibətlərin tənzimlənməsi işini mürakkəbləşdirir. Ona görə də hal-hazırda İKT-nin imkanlarından istifadə etməklə avtomatlaşdırma tətbiq etmədən tullantıların effektiv idarəetmə sisteminin yaradılması mümkünzsüz hesab edilir. Bu səbəbdəndir ki, son illər sahə üzrə müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Avropa İtifaqı təşkilatları tullantıların idarəciliyi sahəsinə aid standartlaşdırma, unifikasiya edilmiş texnika və texnologiyaların, PM-in yaradılması məsələlərinin həllinə xüsusi diqqət yetirirlər. Eyni zamanda sahədaxili, milli və regional miqyaslı standartlar əsasında avtomatlaşdırılmış idarəetmə sistemləri də yaradılır və bunlar daha geniş yayılmışdır.

Əksər ölkələrdə, o cümlədən MDB-yə daxil olan ölkələrdə tullantıların idarəciliyi sahəsinə aid PM milli və ya regional hüquqi normativ aktlarda müvəyyənləşdirilmiş tələblər əsasında işlənir. Burada regional qanunvericilik aktları dedikdə MDB ölkələrinin standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası Şurasının qəbul etdiyi sənədlər (standartlar, qaydalar, təlimatlar və s.) nəzərdə tutulur.

Respublikamızın sahə üzrə əsas qanunvericilik sənədlərinə "İstehsalat və məişət tullantıları haqqında" AR Qanunu (1998) [2], "Ekoloji təhlükəsizlik haqqında" AR Qanunu (1999) [3], "Ətraf mühitin mühafizəsi haqqında" AR Qanunu (1999) [4], "Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası" (2004) [5], "Tibbi tullantıların idarə olunmasına aid tələblər" (2007) [6],

"İstehsalat prosesində əmələ gələn tullantıların inventarlaşması qaydası" (2008) [7] aiddir.

Ümumilikdə PM-a idarəetmə sisteminin müxtəlif aspektlərinin həllinə aid informasiya sistemləri (İS), digər əlaqəli sahələrin İS-nə integrasiyaedici proqramlar və Dövlət Vahid Elektron Xidmətləri İS ilə əlaqələndirici proqramlar aiddir. Tullantılarla münasibətlərin tənzimlənməsinə aid PM-in tərkibi, təyinatı, funksionallığı və digər əsas göstəriciləri üzrə təsnifatı Tullantıların Dövlət Kadastrı (TDK) və yuxarıda adı çəkilən milli normativ sənədlərin müvəyyənləşdirildiyi tələblərdən formalasdırıla bilər.

TDK tullantılara aid strukturlaşdırılmış məlumatları özündə cəm edən informasiya resursudur. Burada tullantıların siniflərə görə təsnifatı, xüsusiyyətləri, uçot göstəriciləri, resurs dəyəri, əmələ gəlmə mənbələri, yerləşdirilməsi, emal texnologiyaları, istifadəsinə və s. aid qaydalar, icra mexanizmləri, eləcə də onun yaradılmasına, istismarına və təkmilləşdirilməsinə aid tələblər ümumiləşdirilmiş şəkildə əks etdirilir.

"İstehsalat və məişət tullantıları haqqında" AR Qanununun ilkin variantının (1998) "Tullantılarla bağlı fəaliyyət münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələri" adlı 5-ci maddəsinin 12-ci bəndində "TDK yaradılması və aparılması", eləcə də "tullantıların təsnifatlaşdırılması və pasportlaşdırılması əsasında dövlət uçotunun aparılması" (maddə 4, b.8) müvafiq mərkəzi icra hakimiyyəti (Ekolojiya və Təbii Sərvətlər Nazirliyi-ETSN) orqanına tapşırılır. 2004-cü ildə AR NK tərəfində işlənmiş "Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası"-nda TDK və onun tərkib hissələri olan təsnifatlaşdırma, uçot (qeydiyyat) və s. sistemlərin işlənməsi, eləcə də tətbiq edilməsi və istismarının aparılması nəticəsində tullantılarla münasibətlərin tənzimlənməsi sahəsində əsaslı dəyişikliklərin yaranacağı qeyd edilir. Burada həmçinin "İstehsalat və məişət tullantıları haqqında" AR Qanununda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi məqsədilə mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, bu sahədə yeni normativ sənədlərin işlənməsi, beynəlxalq terminologiyanın AR-in mövcud qanunvericiliyinə daxil edilməsi və s. məsələlərin həllinin vacibliyi qeyd edilir. Nəhayət, "İstehsalat və məişət tullantıları haqqında" AR Qanununun 2007-ci ildə işlənmiş ikinci (son) redaktəsində TDK-nin yaradılmasının vacibliyi bir daha göstərilir və onun təşkilində əsas mərkəzi dövlət hakimiyyəti orqanlarının (ETSN, səhiyyə və digər nazirliklər) vəzifələrinin tezisləri qeyd olunur (maddə 21).

Lakin aparılan araşdırmalar göstərir ki, indiyədək bu normativ sənəd işlənməmişdir. Ona görə də bir sıra ölkələrin TDK-də nəzərdə tutulan əməliyyatların yalnız az bir hissəsi respublikamızda icra edilir. Məsələn, "Təmiz Şəhər" ASC-nin Məişət Tullantılarının Çeşidlənməsi zavoduna daşınan məişət tullantılarının emalı üzrə TDK-nin bir sıra tələbləri (qəbul, anbarlama, çəşidlənmə, utilizasiya (yandırma və ya basdırma yolu ilə) və s.), o cümlədən bəzi əməliyyatların uçotu və hesabatlarının aparılması həyata keçirilir. Bu əməliyyatlardan bəziləri avtomatlaşdırılmışdır və sistemdə münasibətlərin tənzimlənməsi MDB ölkələrinin əməkdaşlığı çərçivəsində işlənmiş və bu ölkələr üçün ümumi olan bir sıra normativ hüquqi sənədlərə əsaslanır (məsələn, "Təhlükəli tullantıların sərhədlerarası daşınması və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyası, QOST 30773-2001- "Tullantıların idarə edilməsi. Texnoloji emal tsiklinin mərhələləri" və s.). Lakin apardığımız müşahidələr göstərir ki,

Bakı şəhərinin rayonları istisna olmaqla digər yaşayış məntəqələrində, o cümlədən Sumqayıt kimi sənaye şəhərində ümumiyyətlə TDK-da nəzərdə tutulan idarəetmə əməliyyatlarından yalnız tullantıların qarşıq toplanması, poliqona daşınması, basdırma və/və ya açıq havada yandırma yolu ilə utilizasiyasından başqa heç bir əməliyyat, hətta ən sadə uçot/hesabat belə aparılmış.

Qeyd etmək lazımdır ki, yüksək təhlükəlik dərəcəsinə aid olduğundan, bir sıra inkişaf etmiş ölkələrdə, ET üçün ayrıca işlənmiş kadastrdan istifadə edilir. MDB ölkələrində ET-nin bu idarəetmə modeli hələ ki, tətbiq edilmir.

### III TULLANTILARIN DÖVLƏT KADASTRININ PROQRAM TƏMINATI

TDK-nin yaradılmasının, istifadəsinin və təkmilləşdirilməsinin aparılması üçün istifadə edilən program məhsullarının təsnifatı məsələsini nəzərdən keçirək. Yuxarıda qeyd edildiyi kimi Azərbaycanda tullantıların milli kadastro işlənmədiyi üçün bu məqsədlə Rusiya Federasiyasının (RF) uyğun sənədindən istifadə edəcəyik [8].

TDK tullantıların idarəciliyinin bütün aspektlərini özündə birləşdirən informasiya resursudur. TDK, hər biri tullantılar haqqında xüsusiləşdirilmiş verilənləri (məlumatları) əks etdirən üç müstəqil bölmədən ibarətdir.

1. Tullantıların Vahid Dövlət Uçot (qeydiyyat) İS.
2. Tullantıların Təsnifat Kataloqu.
3. Tullantıların emal texnologiyalarının verilənlər bankı.

Birinci bölmədə istifadə edilən program məhsulları blokunu aşağıdakı program modullarının (altı İS) cəmi kimi təsnif etmək olar:

- tullantı istehsalçılarının (mülkiyyətçilərinin) və idxaçılarının/ixracçılarının reyestri;
- tullantılarla münasibətləri idarə edən mərkəzi və ərazi (inzibati rayonlar) operatorlarının və digər əlaqəli qurumların reyestri;
- texnoloji emal tsiklinin əsas avadanlıqlarının reyestri;
- tullantıların emalı texnologiyalarının reyestri;
- tullantıların hər bir emal mərhəlesi üzrə (yığım, toplama, rekuperasiya, resirkulyasiya və s.) fəaliyyətə xüsusi icazələrin (lisenziyaların) reyestri;
- idarəetmə sahəsində istifadə edilən normativ hüquqi aktlar, təsnifat kataloqları, sorğu materialları və digər sənədlər (qanunlar, texniki normativ aktlar, təlimatlar, qaydalar və s.) bazası;
- informasiya mənbələrindən (tullantı sahiblərindən) məlumatların toplanması, ötürülməsi, saxlanması və emalı vasitələri;
- tullantılar haqqında toplanmış məlumatların sistemləşdirilməsi, analitik emalı, qiymətləndirilməsi, vizuallaşdırılması;
- tullantılar haqqında yekun verilənlər (metaverilənlər) bankı;
- tullantılarla aid ödənişlərin və hesablamaların aparılması program vasitələri;

- modullararası əlaqələndirmə, digər informasiya sistemləri ilə əlaqələri idarəetmə, Vahid Dövlət Elektron Xidmətlər İS ilə əlaqələndirici program vasitələri;
- informasiya təhlükəsizliyi alt İS;
- uçot sisteminin normativ, statistik, analitik verilənlərinin ictimai istifadə üçün nəzərdə tutulan alt İS.

Sistema giriş qaydalarını, eləcə də uçot məlumatlarının, fərdi verilənlərin qorunmasını (informasiya təhlükəsizliyini) həyata keçirən proqramların işlənməsi də nəzərdə tutulmalıdır.

Bu program modullarının bəziləri təyinatı və funksionallığı ilə fərqlənən bir neçə alt program modullarından təşkil edilir. Proqram məhsullarının yaradılmasının modulluq prinsipi idarə olunan obyektin xüsusiyyətlərindən asılı olaraq program təminatını modulların müxtəlif kombinasiyalarından təşkil etməyi imkan verir. Çox güman ki, real (işlək) idarəetmə sisteminin ətraflı tətqiqi TDK tərkibində daha çox funksional program vahidlərinin olduğunu aşkar edə bilər.

Uçot sisteminin proqramlarının kontenti üçün məlumat təminediciləri tullantıların idarəciliyinin aparılmasında iştirak edən tərəflər – müvafiq icra hakimiyyəti orqanları (ETSN və onun ərazi nəzarət strukturları, gömrük orqanları, səhiyyə nazirliyi və s. hökumət təşkilatları), fiziki və hüquqi şəxslərdir.

Uçot sisteminin məlumatlarından eynilə fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti orqanları, bələdiyyələr və digərləri istifadə edə bilərlər.


### IV TULLANTILARIN DÖVLƏT TƏSNİFAT KATALOQUNUN TƏRTİBATI ALGORİMTMI

TDK-nin ikinci tərkib hissəsi olan Tullantıların Dövlət Təsnifat Kataloqunun (TDTK) aparılması üçün program məhsullarının tərkibini də milli qanunvericiliyin tələblərinə görə təsnif etmək olar. TDTK təsnifat əlamətləri sistemindən (cədvəllərindən) götürülmüş müəyyən əlamətlər çoxluğuna görə tullantıların sistemləşdirilmiş kod siyahısıdır və onların növlərinin elektron sənəd dövriyyəsi sistemində identifikasiyası məqsədilə tərtib edilir. Kataloq tullantıları gruppala bölmək, hər bir növü unifikasiya kodu ilə "nişanlamaq", təhlükəlik siniflərinə ayırmaya imkanı verir. Identifikasiyasının program təminatının düzgün işlənməsi üçün hər bir konkret kataloq üçün qəbul edilmiş kod strukturunu (kodlama prinsipi) müəyyənləşdirilməli və müfəssəl izahı verilməlidir.

Yuxarıda qeyd edildiyi kimi Azərbaycanda tullantıların kadastro işlənmədiyi üçün kodlama qaydasına RF-in TDTK-nin nümunəsində baxacaq [9]. TDTK şərti olaraq aşağıdakı kimi adlandırılmış altı təsnifat səviyyəsinə malikdir:

- blok, tip, alt tip, qrup.
- Hansı ilkin xammal/materiallardan təşkil olunduğu, istehsalat və texnoloji proses nəticəsində yarandığını əks etdirir;
- alt qrupu.
- Tullantının kimyəvi tərkibi və/və ya tərkibinin komponentləri əks etdirir;
- mövqe.

- Tullantının aqreqat halini və fiziki formasını eks etdirir.
- On bir dərəcəli kodlamanın strukturunu (formatı) şəkil 1-də göstərilmişdir.



Şəkil 1. Dövlət Təsnifat Kataloqunda tullantıların kod strukturu

TDTK-nin formalasdırılması və dövriyyəsini həyata keçirən program məhsulları işlənərkən tullantılar haqqında məlumatların hərəkəti və emalı üzrə tərəflərin vəzifə və öhdəlikləri də nəzərə alınmalıdır:

- ekolojiya sahəsində əsas mərkəzi icra hakimiyyəti orqanı (ETSN) əmək fəaliyyəti prosesində tullantılar yaradan fiziki və hüquqi şəxslərin elektron və ya kağız daşıyıcılarında təqdim etdiyi məlumatları toplayır (qanunvericiliklə müyyənləşdirilən formalar şəklində), təsnifat kataloqunda formalasdırır;


- təsnifat kataloqunun məlumatları sistemləşdirilir, verilənlər bazası şəklində mərkəzi icra hakimiyyəti orqanının Internet şəbəkəsindəki saytında yerləşdirilir və yekun məlumatları tullantıların/ET-in dövlət kadastrına daxil edir.

## V ET-NİN TEKNOLOJİ EMAL TSİKLİNİN PROQRAM MODULLARI

TDK-nin üçüncü tərkib hissəsinin aparılması üçün lazım olan programların funksionallığını ET-lərin yaranma anından ləğv edilməsinədək (kənarlaşdırılmışınadək) davam edən dövrün texnoloji emal tsiklinin mərhələləri ilə müyyənləşdirmək olar. Bu mərhələlərin həlli QOST 30773-2001 standartı ilə tənzimlənir [10]. MDB ölkələrinin standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərəsi Şurası tərəfindən qəbul edildiyi üçün (24 may 2001-ci il, 19 sayılı protokol) Respublikamızda tətbiq edilir. Beynəlxalq və regional (Avropa İttifaqı) normativ sənədlərin tələblərinə uyğunlaşdırılmışdır.

Standart, radioaktiv və hərbi tullantılar istisna olmaqla digər tullantı siniflərinin idarə edilməsi prosesi çərçivəsində texnoloji emal tsiklinin mərhələlərini unifikasiya edir. ET-nin standartla müyyənləşdirilən texnoloji emal tsiklinin

Şəkil 2. ET-nin texnoloji emal tsikli mərhələlərinin strukturu



ET-nin texnoloji emal tsikli aşağıdakı mərhələlərdən ibarətdir:

- tullantıların yaranması;
- yiğim və toplama;

Texnoloji və təşkilati cəhətdən ET-nin idarə edilməsinin ən çətin mərhələsi hesab edilir və hər bir ölkənin ekoloji, iqtisadi, sosial, mədəni, texnoloji, milli xüsusiyyətlərdən asılı olaraq müxtəlif icra modellərindən optimal olaraq seçilmiş mexanizmlərlə həyata keçirilir. Yaranma yerlərinindən (ev təsərrüfatlarından və təsərrüfat subyektlərindən) yiğilib müvəqqəti saxlanma (anbarlama) və ya ləğvetmə obyektlərində toplanmasını nəzərdə tutur.

- pasportlaşdırma;

Vizual və ya instrumental qaydada aparılır. Qəbul edilən tullantı partiyasının əlamətlərə, parametrlərə, göstəricilərə və bir sıra digər tələblərə görə TDK-nin təsnifat kataloqu (klassifikatoru) üzrə tullantı siniflərinə aidiyeytinin təyin edilib sənədləşdirilməsini nəzərdə tutur.

- çeşidləmə:

Tullantıların ayrı-ayrı toplanması və ya əksinə bir-birinə əlavə edilməsi (qatılması) prosesini nəzərdə tutur. Bu

mərhələdə, lazımlı gəldikdə, tullantıların illkin emalı (yuma, təmizləmə, illkin zərərsizləşdirmə və s.) əməliyyatları da aparılır.

- qablaşdırma, nişanlama:

Yükləmə-boşaltma, daşınma, çeşidləmə, anbarlama, saxlama əməliyyatları zamanı müyyən metod və vasitələrlə tullantıların bütövülüyünün və qorunmasının təmin edilməsi. (taraya yiğma, paketləmə, nişanlama, briketləmə və s.).

- daşınma (nəqletmə) və anbarlama;
- saxlama və qoruma;
- kənarlaşdırma:

Elektron tullantıların bərpa (təmir) edilərək əvvəlki avadanlığa aid təyinatla istifadəsinə və ya rekuperasiya və /və ya resirkulyasiyadan sonra tərkib hissələrinin təkrar emalı yolu ilə xammal/material kimi istifadəni nəzərdə tutur. Üzərində rekuperasiya və /və ya resirkulyasiya proseslərinin aparılması mümkün olmayan ET basdırma yolu ilə utilizasiya edilir. Basdırılmasına qanunvericiliklə icazə verilməyən tullantılar (basdırılması ətraf mühit və insan sağlığı üçün təhlükə yaratdıqda) müyyən kimyəvi, fiziki və ya mexaniki üsullarla ləğv edilir (məsələn, daha as təhlükəli maddə və birləşmələrə çevirməklə, yüksək temperaturda yandırmaqla və s.).

Texnoloji tsiklin bütün mərhələləri qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşdirilir və TDK-daxil edilir.

Hal-hazırda ETİS üçün xeyli sayıda PM işlənmişdir. Bu PM-dən bəziləri tam funksional verilənlər bazası kimi ET-nin yaranması, yığımı, emalı və kənarlaşdırılması proseslərinə aid informasiyanı toplayır, saxlayır, emal edir və istifadəçilərə paylayırsa digərləri yalnız müəyyən konkret funksiya(lar)ni realizə edir. Lakin istənilən halda programın informasiya tamlığı GOST P 51769-2001 standartının [11] tələblərinə cavab verməlidir. İdarəetmə sistemi üçün işlənmiş konkret program məhsulları ilə [12-14] veb-saytlarında tanış olmaq mümkündür.

## VI NƏTİCƏ

Məqalədə ET-nin etraf mühit və insan sağlığı üçün yaradıldığı potensial təhlükələrin azaldılması məqsədilə idarəetmə sisteminin yaradılmasının aktuallığı və əhəmiyyəti əsaslandırılır. Aparılmış tədqiqatlar nəticəsində belə bir qanətə gelinir ki, hal-hazırda effektiv idarəetmə sistemi yalnız İKT-nin müasir imkanlarından istifadə etməklə yaradıla bilər. Bu sistemin program vasitələrinin tərkibini, təyinat və funksionallıq göstəricilərini formalasdırmaq üçün sahə üzrə milli qanunvericilik sənədlərindən istifadə edilməsinin məqsədə uyğunluğu göstərilir. Tullantıların Dövlət Kadastrı və ET-nin unifikasiya olunmuş texnoloji emal tsikline aid standartların tələbləri üzrə yaradılacaq program modullarının təsnifatı verilir. Adı çəkilən sənədlərin milli variantlarının bu günədək işlənməməsini nəzərə alaraq qeyd olunan program modullarının yaradılması üçün RF-də işlənmiş müvafiq hüquqi aktlardan istifadə olunması təklif edilir. Məqalənin sonunda idarəetmə sistemi üçün işlənmiş konkret program məhsulları ilə tanış olmaq məqsədilə veb-sayt ünvanları verilir.

*İş ARDNŞ-in Elm Fonduunun 2017-ci ilin grant layihələri müsabiqəsinin maliyyə dəstəyi çərçivəsində yerinə*

yetirilmişdir. Mövzu "ARDNS-də elektron tullantıları problemlərinin analizi və onların həlli istiqamətində effektiv idarəetmə sisteminin yaradılması üçün təkliflərin işlənməsi" (AMEA LR-10).

## ƏDƏBİYYAT

- [1] Ağayev B.S., Əliyev T.S. Avropa birliyində elektron tullantıların idarəedilməsi təcrübəsi haqqında // İnformasiya Cəmiyyəti Problemləri, 2015, №1, s. 81-87.
- [2] İstehsalat və məişət tullantıları haqqında AR Qanunu. [www.qanunlar.az/qanunlar/istehsalat\\_ve\\_meishet\\_tullantiları\\_haqqında\\_qanun](http://www.qanunlar.az/qanunlar/istehsalat_ve_meishet_tullantiları_haqqında_qanun)
- [3] Ətraf mühitin mühafizəsi haqqında AR Qanunu. <http://www.eco.gov.az/qanunlar/q24.doc>
- [4] Ekoloji təhlükəsizlik haqqında AR Qanunu. [eco.gov.az/.../198-ekoloji-tehlukesizlik-haqqında-azerbayca...](http://eco.gov.az/.../198-ekoloji-tehlukesizlik-haqqında-azerbayca...)
- [5] Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası. [eco.gov.az/.../325-azerbaycan-respublikasi-nazirler-kabinet](http://eco.gov.az/.../325-azerbaycan-respublikasi-nazirler-kabinet)
- [6] Tibbi tullantıların idarə olunmasına aid tələblər. <http://www.e-qanun.az/framework/14433>
- [7] İstehsalat prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşması qaydasi haqqında. [www.minenergy.gov.az/db/10018.pdf](http://www.minenergy.gov.az/db/10018.pdf)
- [8] Federálnyj Gosudarstvennyj Kadastr Otходов. [rgn.gov.ru/node/856](http://rgn.gov.ru/node/856)
- [9] Федеральный Классификационный Каталог Отходов. <https://rg.ru/2011/11/17/otxody-site-dok.html>
- [10] GOST 30773-2001. Обращение с отходами. Этапы технологического цикла. <http://vsegost.com/Catalog/67/6712.shtml>
- [11] GOST P 51769-2001. Обращение с отходами. Документирование и регулирование деятельности по обращению с отходами производства и потребления. [docs.cntd.ru/document/gost-r-51769-2001](http://docs.cntd.ru/document/gost-r-51769-2001)
- [12] <http://kadastr.eco63.ru/node/158>
- [13] <http://www.komeco.ru/>
- [14] <http://iii03.pfo-perm.ru/Data/NIOKR/NIOKR1/00000045.htm>

# BİNANIN DİVAR KONSTRUKSİYALARININ NORMALAŞDIRILMIŞ İSTLİK-TEXNİKİ GÖSTƏRİCİLƏRİNİN TƏHLİLİ

Əkbərova Samirə Misirxan qızı

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı, Azərbaycan

sqiom@yahoo.com

**Xülasə**— Binaların enerji sərfinin azaldılması və enerji effektivliyinin yüksəldiləməsi məsələsi bütün dünyada olduğu kimi Azərbaycanda da xüsusi diqqət yetirilən məsələlərdən biridir. Xarici qoruyucu konstruksiyalarda baş verən enerji itkiləri əsasən istifadə olunan inşaat materiallarının istilik-texniki göstəricilərindən, binanın istismar şərtlərindən, optimal konstruktiv-memarlıq-dizayn həllərindən və tikinti rayonun iqlim göstəricilərindən asılıdır. Hal-hazırda Bakı şəhərində binaların xarici divarlarının 0,2- 0,4 m qalınlığında əhəngdaşından və ya boşluqlu kərpicdən hörülməsi qüvvədə olan inşaat normalarına görə enerji effektivlilik tələbini ödəmir. Məqalədə binaların istilik mühafizəsi problemlərinin həlli nöqtəyi-nəzərdən inşaat konstruksiyalarının optimal layihələndirilməsi üçün xarici konstruksiyalara qoyulan tələblərin təhlili aparılıb. Bunların ödənilməsi üçün əhəngdaşından olan xarici divarın qalınlığı 1,34m, boşluqlu kərpicdən 0,97, məsamalı betondan (Gobustone) isə 0,28m-dən az olmamalıdır. Əhəng daşından və boşluqlu

kərpicdən göstərilən qalınlıqda xarici divarın hörülməsi isə real deyil. Müasir binaların enerji effektivlik tələbinə cavab verəməsi üçün bu növ xarici divar konstruksiyalarında mütləq istilik izolyasiya qatından istifadə olunmalıdır.

**Ağar sözlər**— faktiki termiki müqavimət; istilikkeçirmə əmsali; istilik itkiləri; enerji effektivliyi; istilik mühafizəsi

## I. GİRİŞ

Müasir dövrədə həyat fəaliyyətinin bir çox müxtəlif sahələrində olduğu kimi inşaat sektorunda da enerjinin səmərəli və qənaətli istifadəsi dünya səviyyəsində qlobal və prioritət məsələlərdən biridir [1]. Binaların tikintisi, istismarı dövründə isidilməsi/soyudulması və ventilyasiyası üçün enerjiden minimal istifadə yolu ilə binalarda insanların yaşaması və fəaliyyəti üçün normativ mikroiqlimin, konstruksiyaların tələb